

# Azərbaycan Xalq Cümhuriyyəti - 100 Üzeyir bəy Hacıbəyli AXC dövründə

**A**zərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə əvəzsiz xidmət-ləri olmuş şəxslərdən biri də "Leyli və Məcnun", "Koroğlu", "O ol-masın, bu olsun", "Arşın mal alan" kimi şədəvrlərə cahansumul şöhrət qazanmış dahi bəstəkar, mahir publisist, ince ruhlu dramaturq, ictimai xadim Üzeyir bəy Hacıbəyliidir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını hədsiz sevincə qarşılıyan Üzeyir bəy Hacıbəyli kiçik qardaşı Ceyhun bəy Hacıbəylinin baş redaktoru olduğu "Azərbaycan" qəzetiində maraqlı yazılarla çıxış edib və müstəqil dövlətimizin geniş təbliğatını aparıb. Məsələn, 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin açılış mərasimi münasibətlə qələmə aldığı ve "Azərbaycan" qəzetiinin 9 dekabr sayında dərc etdirildiyi "Təessürat" başlıqlı reportajında Üzeyir bəy Hacıbəyli yazıb: "Parlamə-nımız açıldı, gördük, Fətəli xan doğru dedi ki, yatsa idik də, yuxumuza girməzdi... Parlamən imarətinin içində ziynet cümləsindən calibi - diqqət olan şey qiymətli xalılar degil idi. Bəlkə fəati ucuz, lakin mahiyyəti-milliyə və siyasiyəsi dedikcə baha olan üç rəngli milli bayraqlarımız idi. Məhəmməd Əmin nitqi-iftitahisində bu üç rəngin: Türklemək, islamlaşmaq və müasirləşmək amali əlamətindən ibarət olduğuna işarə ilə "bu bayraq endirilməz!" - dedikdə bütün meclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən təessüratı - fövqəladətdən başının tükləri biz-biz dardu".

1919-cu il yanvarın 16-da buraxılmış 89-cu nömrəsindən etibarən "Azərbaycan"ın redaktorluğu bu mətbuat orqanında müxbir, parlament müxbiri kimi fəaliyyət göstərmiş Ü. Hacıbəyliyə həvələ olunub. O, Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər bu məsul işdə çalışıb. Yeri gəlmışkən qeyd edək ki, bir zamanlar müxtəlif mətbuat orqanlarında ("Tərəqqi", "Həqiqət", "Yeni iqbal") fəaliyyət göstərmiş Üzeyir Hacıbəylinin publisistik yaradıcılığının ən məhsuldar dövrlərindən biri məhz bu illər olub. Onun bəzən qəzeti bir nömrəsində müxtəlif imzalarla bir neçə yazısı çap edilib.

"Zülm və əsərətin yoğun zəncirlərini qırıq-qırıq etməyə qadir olmuş bir milletin həqq və hürriyyət bayrağı enməz, sarsılmaz!" ("Azərbaycan" qəzeti, 8 may 1919-cu il) deyən Üzeyir bəyin Azərbaycan Xalq Cümhuriyyəti dövründəki hər bir yazısını oxuyanda əvəzsiz publisistin qələminin dürüstlüyünə, keskinliyinə, qarətsızlıyinə, eyni zamanda da səmimiliyinə heyrən qalmamaq mümkün olmur. O, yazılarında xalqı narahat edən, düşündürən siyasi məsələlərdən, istiqlalımız və onun müdafiəsindən, əzəli düşmənimiz olan ermənilərin fitne-fəsadlarından, ana dilimizin qorunmasından və başqa bu kimi mövzulardan söz açıb.

Ən önemlisi isə Ü. Hacıbəyli qələminin bu gün də ne qədər aktual olduğu aydın görünür. Məsələn, 1 dekabr 1918-ci il tarixli "Azərbaycan" qəzetiində Hacıbəyli Üzeyir imzası ilə dərc edilmiş "Mühüm məsələlər" məqaləsində o yazıb: "...Biz Azərbaycanı və iki milyondan artıq olan Azərbaycan türklərini Yevropaya və müttəfiq dövlətlərə indidən tənqidirmalıyıq. Özümüzə məxsus tarixə, gözəl və xüsusi bir ədəbiyyata, sənayeyi - nəfisəyə malik olduğumuzu onlara bildirməliyik. Dilimizin firəng dili Yevropada olan kimi, bütün Qafqazda ümumi bir dil olduğunu, məsələn, bir ləzgi ile bir ermənin və ya bir malakan ilə bir aysorun bir-biri ilə Türk - Azərbaycan dili ilə danışmağa məcbur olduğunu isbat etmeliyik. Musiqimizin ümumi Qafqaz millətlərinə zövq və lezzəti-ruhani verən bir musiqi olduğunu bildirməliyik. Yevropa şairlərdən geri qalmayacaq şairlerimizi, müsənniflərimizi, yazıçılarımıizi, alımlarımızı birbəbir nişan verməklə xüsusü bir mədəniyyətə malik olduğumuzu əyan və aşkar etmeliyik".

Qüdrəti qələm sahibi "Başlanır" məqaləsində isə daşnakların iç üzünü bu belə açıb: "Daşnaklar Qarabağ ermənilərini bize qarşı üsyana dəvət edirlər. Bu üsyani açıq-açıqına qəzətə vasitəsilə eləni, daşnakların bîhəyallığını sübut edən aşkar dəllillərdən birisidir. (Hacıbəyli Üzeyir, 13 fevral 1919-cu il).

O, eyni zamanda daxili çatışmazlıqları da nə-zərdən kənardı qoymayıb, xalqın həyat tərzinə və inkişafına mane olan qüsurlara, mənəvi-sosial amillərə - rüşvətxorluğa, hüquq mühafizə orqanlarının özbaşinalığına, məvaciblərin azlığına və başqa bu kimi problemlərə də öz münasibətini bildi-



rib. Məsələn, "Məmurlarımız haqqında" məqaləsində Üzeyir bəy bunları vurğulayıb: "Vaqəən məmurların rüşvətxorluğu hökumət və məməkət üçün qorxulu bir vəqəedir... Odur ki, rüşvətxorluq iylə mübarizə qılmaq hökumətin böyük vəzifələrindən biridir" (Hacıbəyli Üzeyir, 5 sentyabr 1919-cu il).

...Böyük arzularla, amallarla yaşayan və müstəqil, azad Azərbaycanın gündən-güne "ağ günlərə" çıxacağını gözləyən dahi sənətkarın sevinci çox çəkməyib. Onun bu sevincine Azərbaycanın rus ordusu tərəfindən işğalı son qoyub. Çox maraqlıdır ki, Üzeyir bəy bu fəlakəti hiss edib. Hətta "Azərbaycan" qəzetiinin sonuncu sayında "Cl" imzası ilə "Surna" adlı felyetonunda düşündüklərini yazmaqdan belə çəkinməyib: "Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında təfavüt yoxdur, xeyir! Təfavüt vardır və o özü də bundan ibarətdir ki, nikolaylar və generallar hökuməti bizi həmişə "İsvoloc" deyib atamıza söyərdilər, mujik və raboçi hökuməti məşhur rus söyüşü ilə anamıza söyəcəklər". ("Surna", 25 aprel 1920-ci il).

Həmin illərdə Üzeyir bəy Hacıbəyli digər istiqamətlərdə də fəaliyyətini davam etdirib. Belə ki, müsiqilər yazıb, teatr sahəsində çalışıb. Məsələn, Üzeyir bəy şair Əhməd Cavadın sözləri əsasında indiki müstəqil Azərbaycan Respublikasının himni olan "Azərbaycan" marşını yazıb. Lakin o zaman Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğali və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himninin qəbul olunmasına imkan verməyib.

1918-1920-ci illərdə dahi bəstəkar "Dağıstan" və "Azərbaycan" adlı birperdəli baletlər bəstəleyib. Yeri gəlmışkən qeyd edək ki, bununla bağlı "Azərbaycan" qəzetiin 27 fevral 1919-cu il tarixli sayında belə bir məlumat da dərc olunub: "Üzeyir Hacıbəyli tərəfindən digər bir balet rəqsı yazılmışdır ki, bunun da adı "Azərbaycan"dır. Keçən günlərdə yazımiş olduğu "Dağıstan" baleti "Ləzginka" saylığında olduğu halda bu yeni "Azərbaycan" baleti də "Tərəkəmə" səbukundədir. Hər iki oyun səhənə üçün hazırlanmaqdadır".

O dövrde böyük sənətkar "Azərbaycan türkərinin musiqisi haqqında" adlı elmi musiqi əsərini qələmə alıb, Cümhuriyyətin birinci ildönümü günü, 28 may 1919-cu ildə "İstiqlal" məcməüsində dərc etdirib. Bunlarla yanaşı, Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının teatr truppası fəaliyyət göstərib ki, həmin truppa müxtəlif opera, operetta, dram əsərləri tamaşaşa qoyub. Üzeyir bəy tamaşalarda dirijor kimi çıxış edib, hətta səhənə əsərlərinin baş rejissoru kimi də fəaliyyət göstərib.. Yəni, bu dahi şəxsiyyət hər vəchlə cavan müstəqil dövlətimizin inkişafına öz töhfəsini verməyə çalışıb.

Üzeyir bəy Hacıbəyli 1948-ci ilin noyabrın 23-də döyüasını dəyişib. Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yaşanıb. Onun cənəzəsi tanınmış müğənni Bülbülün ifasında "Sənsiz" romansının sədaları altında qaldırılıb və Fəxri xiyabanda dəfn olunub.